

# "Dünya adabiyyatı"nın "İsrail" sayı işi



**Salim BABULLAOĞLU**

Öziz dostlar, döyərli oxucular!

XX əsr dünya adabiyyatı tarixinin molum sohifələrini yaddımızı xüsusi güce salmadan, elə ötəri göz atıb vəroqlayənən vacib suallar çıxır ortaya: Görəson, niyə Svetayevanın dəfələrlə törk cəldiyi, Yescenin və Mayakovskinin bütün ömrü boyu rəhatlıq tapmadığı və intihar etdiyi, Pasternak və Axmatovannın homişa əziyyət çəkdiyi Rusiyaya ponah aparmışdı böyük türk şairi Nazim Hikmət? Və niyə Nazim Hikmətin ponah apardığı Rusiyada İosif Brodski ozişmiş, teklənmış, bir gözü ilə Polşaya, Şərqi Avropaya baxmış, sonra da Amerikaya mühacirot eləmişdi? Ya da Zbignev Herbert çoxlarının "Qərbi Avropaya qapı" kimi baxdığı doğma vətoni Polşada niyə uzun müddət duruş gotiro bilməmiş, dəfələrlə gedib-qayıtmışdı? Bos, Brodski kimi XX əsrin önemli şairlərindən olan digər böyük polyak şairi Česlav Miloş niyə Amerikanı seçmişdi? Azadlıq rəmzi adlanan o Amerikanı ki, Eliotun ustad dediyi Ezra Paundu orda həbs eləmişdilər. Eliot da Amerikadan İngiltərəye köçündən sonra geri qayıtmış arzusunda olmamışdı. Amma böyük ingilis şairi Oden, İngiltərə, Avropa və Amerika arasında qalsa da, Avstriyada yaşamışdı ömrünün son illərini. Avropaya Kortasar, Borxes, Oktavio Pas kimi golib-gedənlər dərəcədən olmuşdu. Yaxud XX əsrəndəki iki dünya müharibəsinə böyük yazıçı və şair fəhmi ilə öncədən görən Herman Hesse vətoni Almaniyani birdəfəlik törk etmişdi. Görəson, bütün bunlar niyə baş vermişdi? Bəlkə biz, doğrudan da, uşaqlıq adlı xoşbəxt məmləkətdən qovulmuşduq? Bəlkə ustاد Hesse haqılıdı: "Bu gəzəl dünya dinqili əvəzinə musiqi, oyluq əvəzinə sevinc, pul əvəzinə mənovi aləm, yalançı inilti-sizilti əvəzinə əsl iztirab isteyən

AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan "Dünya adabiyyatı" dərgisinin yeni sayı bütünlükə Israel adabiyyatına həsr edilib. Mərkəzin sədr müavini, dərginin baş redaktoru Seyfəddin Hüseynli bildirir ki, "Dünya adabiyyatı"nın "İsrail" sayında fərqli janrlarda dəyərli əsərlər ortaya qoymuş 43 müəllifin yaradıcılığı öz əksini tapıb. Baş redaktor deyir ki, dərginin bu sayında Azərbaycana bioqrafik cəhətdən birbaşa bağlı, mənşəcə dağ yəhudisi olan, daha sonra Israildə və başqa ölkələrdə yaşayıb-yaranan ədiblərin də mətnlərinə, rəsm əsərlərinə, həmçinin onlara bağlı nəzəri materiala yer verilib. Bəlkə ki, dərgidə Benyamin Tammuz, Moše Šmilyanski, Yakov Xurgin, Moše Şamir, Savyon Librext, Yehudit Hendel, Aaron Apelfeld, Yishak Orpaz, Amos Oz, Miriam Bernşteyn-Kohen, Yehoşa Bar-İosef, Yishak Avi-David, Nissim Aloni, Atalla Mansur, Hanoh Bartov, İehuda Yaari, Mordehay Avi-Şaul, Isaak Başevits-Zinger, Albert Beni, Etgar Keret, Rahel Bluvşteyn, Qali-Dana Singer, Zali Qureviç, Nurit Zarxi, Haim-Nahman Bialik, Arye Sivan, Pyotr Davidov, Aqi Mişol, Amir Or, Meir Vizelter, Ronni Sonek, Rami Meir, Natan Zax, Daliya Ravikoviç, Aşer Rayx, Maya Bejerano, Avraham Šlonski, Lea Goldberg, Saul Černixovski, Yehuda Amiçai, Ş.Tal, Aron Vergelis və Moše Dor kimi sanballı ədəbi imzaların əsərləri toplanıb. 298 səhifəlik nəşrin üz qabığında və içərisində əsən Azərbaycandan olan tanınmış yəhudü şair və rəssam Rami Meirin rəsm əsərləri yerləşdirilib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar dərgidə yer verilmiş esesində Israel ədiblərinin əsərlərindən ibarət olan nəşrin işi üzü görməsindən duyduğu məmənunluq hissini ifadə edərək yazır: "Bir xalqın həyatından alınmış ləvhələr və personajlar başqa bir xalqa da doğma gəlir. Güman edirəm ki, biz Israel yazıçılarının əsərlərini Azərbaycan oxucusuna təqdim etdiyimiz kimi, bizim yazıçıların əsərləri də Israel oxucularına çatdırılacaq və onlar da oxuduqlarını özlərinə doğma və yaxın bliçəklər".

Nəşrin hazırlanmasında dəyərli məsləhətləri və dəstəyi ilə yaxından iştirak edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva dərgidəki giriş yazısında "Dünya adabiyyatı"nın bu sayını Azərbaycan-Israel mədəni əlaqələrində ənəmlili ad-dəm kimi dəyərləndirir: "Dünya adabiyyatı" dərgisinin bu yeni sayının Azərbaycan-Israel ədəbi-mədəni əlaqələrinin inkişafına dəyərli bir töhfə olacağına inanıram. Eyni zamanda inanıram ki, bu nəşr həm Azərbaycan oxucularının yəhudü ədəbiyyatçılari, Israel ədabiyyatı ilə daha yaxından tanışlığına vəsilə olacaq, həm də Israildə Azərbaycan ədabiyyatına dair yeni layihələrə rəvac verəcək".

Dərgidəki nəşr əsərləri Xalq yazıçısı Anar, Elçin Hüseynbəyli, Seyfəddin Hüseynli, Ayna Əlixanova, Cavanşir Yusifli, Məqsəd Nur, Dürdənə İbrahimova-Hüseynbəyli, Natiq Səfərov, Məhərrəm Qasımlı, Azad Yəşar və İlaha Əkbərin tərcüməsində təqdim olunur. Ədəbiyyatşunas Aron Vergelisin "Israel ədəbiyyatının qaynaqları" məqaləsini Seyfəddin Hüseynli, Israel yazıçısı Moše Šmilyanskinin hekayələrini ivrit dilindən şərqişunas Ayna Əlixanova tərcümə edib. Eyni zamanda A.Əlixanovaın "Azərbaycandakı dağ yəhudilərinin bədii yaradıcılığında Nizami Gəncəvi izləri" məqaləsi də naşrda yer alıb.

Poeziya nümunələri Salim Babullaoğlu, Əkbar Qoşalı, Afaq Şixli, Qismət Rüstəmov, Fərid Hüseyn və Giya Paçxataşvilinin tərcüməsində verilib.

Nəşrin son səhifələri dərgidə əsərləri verilən Israel ədibləri haqqında yiğəm bioqrafik məlumatları əks etdirir. Dərgi "Mütərcim" nəşriyyatında nəfis şəkildə Emil Camalovun dizaynında nəşr edilib.

Oxucularımız üçün maraqlı olacaq deyə, dərginin qurucusu, Azərbaycan Yazıçılar Birliyinin katibi Salim Babullaoğlunun "Israel" sayı üçün yazdığını esesini təqdim edirik.

adamlar üçün heç vaxt həqiqi votən ola biləzdirdi..."

Təbii, başqa cavablar da var. Svetayevanın, admı "Sonun poeması", "Aqibət poeması" kimi torcümə edə biləcəyimiz "Poema kontsa" əsərinin bir hissəsini xatırlayıram:

"Гетто избраничеств! Вал и ров -  
Попады не жди!  
Всём христианнейшем из миров  
Поэты - жилы!"

Təxminən belə tərcümə etmək olar: "Seçilmişlik gettosu! Soddlor, səngorlor. // Əfv gözləmə! // Bu xəçpərosot alomdo // Cuhuddurlar şairlər!". Və düşüncəm ki, əger xalq və sənət, peşə arasında borabərlik işarəsi qoymaq mürrikün olsayıd, borabərlik işarəsinin soluna "yəhudü" kolmosunu, sağına isə "adəbiyyat"ı, "poçziya" kolmosunu rahatlıqla yazmaq olardı. Çünkü "qovulma, sürgün və qürbət tarixçələri olmaqla, bəşər günahlarının tosnifikasi" kimi başlıca keyfiyyətləri ilə adəbiyyat - həm də və dərəcədən qovulmuşduq? Bəlkə ustād Hesse haqılıdı: "Bu gəzəl dünya dinqili əvəzinə musiqi, oyluq əvəzinə sevinc, pul əvəzinə mənovi aləm, yalançı inilti-sizilti əvəzinə əsl iztirab isteyən



XX əsrin görkəmli ədibləri sırasında yer alan Milan Kundera Quds Odobiyyat Mükafatının təqdimatındaki çıxışında deyirdi: "Israilde verilən on vacib mükafatın dünya ədəbiyyatıyla bağlı olması, monco, tosadüfi deyil. Çoxillik ononolorin noticəsidir bu. Torpaqlarından ayrı düşmüş və milletçi isteklərdən uzaq ruhda təriyə almış yəhudilər millətlərə, coğrafi deyil, dərəcədən təsəffüf edilən

Avropana xüsusi hissələr bəsləyirdilər. Əgər yəhudilər Avropadan onlara miras qalmış həmin o faciəvi möyusluqdan sonra belə, bu Avropa kosmopolitizminə sədəqətlərin saxlayırlarsa, onda Israel - yəhudilərin yenidən qovuşduqları votonı Avropanın həqiqi üroysi kimi görünür monə, bədəndən ayrı yerləşən qoribə üroysi kimi".

Bəlkə bu səbəbdəndir ki, dönyanın, xüsusun ABŞ, Rusiya və Avropanın bir çox ünlü ədibləri (onların arasında Nobel mükafatı kimi dönyanın on nüfuzlu ədəbiyyat ödülü alanlar çoxdur) monşəco yəhudü idi. Hər hansı xalqa əlahiddə missiya yüksəmkədən uzağam, amma görünür, dünyada on çox peygəmbər və kitab göndərilmiş xalqın "özgə xalqların" dərdini duyması, bu dərəcləri dərəcədən izhar etməsi, hətta bu izharı ədəbi-estetik meyara, əsluba çevirməsi də cəmi dərəcədə təsadüfi deyil.

Rahel Bluvşteynin şeiri yadına düşür: "Nə şirin misralar, // nə xoş kəlmələr // yazmadım adına // gözəl votənim. // O çay konarında // pəlid ki var, // mon ekdim, // o izlər mənimdir, mənim. // Bilirom, ay anam, // yoxdur bir şübhə - // qızının sovq-

# "ÜZÜ görüb

ti // yaman kömdir, kəm. // Bir azca qəhqəhə - // günəş doğanda, // Bir azca göz yaşı - // bədbəxtliyindən". Rahel bu misraları qürbətdə yazırırdı...

\* \* \*

On yeni Azərbaycan tarixinin (təkcə on yeni tarixin deyil) əlamətdar dövrünü yaşayıraq. Dünyanın Azərbaycan adlı və Azərbaycan boyda bir hissəsində böyük bir ədalətsizlik aradan qalxıb; biz - azərbaycanlılar 30 ildən sonra bütöv Vətənə qovuşmuşuq. Bolkə belə yazmaq daha doğru olardı: bütöv Vətənə qovuşmaq yolunda böyük bir sıçrayış etmişik. Və bu yolda yoldaşlarımızdan biri, Musa peyğəmborın (Allahın ona salamı olsun!) 40 il səhrada gəzdirdiyi yəhudü xalqı olub...

Budur, qarşınızda bir nəşr var - "Dünya ədəbiyyatı" dərgisinin İsrail xüsusi sayı: bu, bir tərəfdən, yuxarıda qeyd edilən kimi, dünyaya və ədəbiyyata böyük töhfələr vermiş xalqın ədəbiyyatına - dərginin nəşri siyasətinə müvafiq - növbəti xüsusi müraciətdir. digər tərəfdən, gözəl Vətənimizin haqq işinə yardımçı olmuş yəhudü xalqına hörmət və minnətdarlığın nişanəsidir.

İsrail xalqının çox dəyərli ədiblərinin - klassiklərin və yeniyazarların əsərləri toplanıb bu nəşrə.

Yeri gölmüşkən, Azərbaycan, digər xalqlarla yanaşı, yəhudilərin də heç vaxt təqib olunmadıqları, həmişə sevgi gördüklori bir yerdər, cənə zamanda dağ yəhudilərinin də vətənidir ki, dərginin bu sayında mənşəcə dağ yəhudisi olan ədiblərin mətnlərinə, eləcə də onlarla bağlı nəzəri materiallara da yer verilib.

Azərbaycan Yazarılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, tanınmış tərcüməçi və ədəbiyyatşunas Seyfəddin Hüseynlinin formalasdırıldığı yaradıcı komanda növbəti və vacib bir nəşrin öhdəsindən uğurla gəlib, ədəbi mühitimiz üçün ciddi bir hadisəyə imza atıb, dəyərli bir toplunu ərsəyə gətirib, cənə zamanda yəhudü ədəbiyyatının tədqiqatçıları üçün yeni ciddi mənbə yaradıb.

Dərginin xüsusi sayının hazırlanmasında dəyərli məsləhətləri və dəstəyi ilə yanından iştirak edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirov Paşayevaya minnətdarlığımızı bildirir, inanırıq ki, əlinizdə tutduğunuz bu nəşr Azərbaycan-İsrail ədəbi-mədəni əlaqələrinin yeni və çox qiymətli səhifəsi kimi yaddaşlarda qalacaq.